

ALTINCI ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IV SESSİYASI İCLASININ

PROTOKOLU № 34

Milli Məclisin iclas salonu.
24 noyabr 2020-ci il.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin
Sədri Sahibə Qafarova sədrlik etmişdir.

İclasda Milli Məclisin 99 deputatı iştirak etmişdir.

Qeydiyyat	(saat 11.10 dəq.)
İştirak edir	98
Yetərsay	83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Vətən Müharibəsində qələbə münasibəti ilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan

Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Qeyd. 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusunun törətdiyi yoluxucu xəstəliyi pandemiya elan etmişdir. Bu pandemiyaya qarşı ölkəmizdə həyata keçirilən tədbirlərlə əlaqədar Milli Məclisin 20 deputatı plenar iclas salonunun lojasında ayləşdiyinə görə əl qaldırmaqla səs vermişdir.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.11 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi	1
İştirak edir	96
Nəticə: Qəbul edildi	

1. Vətən Müharibəsində qələbə münasibəti ilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Əli Hüseynli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.15 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	99
Nəticə: Qəbul edildi	

Təklif: 1–6-cı maddələr qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.16 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Təklif: 7–12-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.17 dəq.)
Lehinə	94

Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	96
Nəticə: Qəbul edildi	

Təklif: 13–18-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.17 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	98
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.18 dəq.)
Lehinə	97
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	98
Nəticə: Qəbul edildi	

2. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişdir: Sahibə Qafarova

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.18 dəq.)
Lehinə	100
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	100
Nəticə: Qəbul edildi	

Təklif: 1-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.19 dəq.)
Lehinə	96
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	97
Nəticə: Qəbul edildi	

Təklif: 2-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.19 dəq.)
Lehinə	95
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	96
Nəticə: Qəbul edildi	

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri	(saat 11.20 dəq.)
Lehinə	99
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	100
Nəticə: Qəbul edildi	

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azər-

baycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Kamal Cəfərov, Fazil Mustafa, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.23 dəq.)

Lehinə 100

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 100

Nəticə: Qəbul edildi

4. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Əli Hüseynli, Siyavuş Novruzov, Ziyafət Əsgərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.25 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 99

Nəticə: Qəbul edildi

Təklif: 1-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.31 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 98

Nəticə: Qəbul edildi

Təklif: 2-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.32 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

Təklif: 3-cü maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.32 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.33 dəq.)

Lehinə 96

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 96

Nəticə: Qəbul edildi

5. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Sadiq Qurbanov, Razi Nurullayev, Aydın Hüseynov, Musa Quliyev

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.36 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

Təklif: 1-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.45 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 95

Nəticə: Qəbul edildi

Təklif: 2-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.46 dəq.)

Lehinə 94

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 94

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.46 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Sahibə Qafarova, Əli Hüseynli, Sabir Rüstəmxanlı

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.51 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

Təklif: 1-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.51 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

Təklif: 2-ci maddə qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.52 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 95

Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 11.52 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Sahibə Qafarova

MİLLİ MƏCLİSİN İCLASI

24 noyabr 2020-ci il. Saat 11.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Sahibə Qafarova sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Hörmətli həmkarlar, bildiyiniz kimi, son dövrdə yeni növ koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib. Virusun yayılması sürətli yüksəlmiş, yoluxan insanların sayı artmışdır. Milli Məclisdə, bilirsiniz ki, bir sıra hörmətli həmkarlarımız da xəstədirlər. Mən bütün xəstələrimizə şəfa diləyirəm və sizdən də xahiş edirəm ki, özünüzü qoruyun. Çünki qarşıda bizi çox önəmli işlər gözləyir. Bilirsiniz ki, bu sessiyada biz dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul etməliyik. Ona görə yenə də mən sizdən xahiş edirəm və tələb edirəm, xəstəlikdən qorunmaq üçün bütün verilən göstərişləri yerinə yetirin, o cümlədən sanitariya, gigiyena qaydalarına ciddi əməl eləyin. Mən Milli Məclisin fəaliyyətini işıqlandıran bizim hörmətli media təmsilçilərindən də xahiş edirəm ki, xəstəliyin yayılmasının qarşısını almağa,

infeksiyadan qorunmağa kömək edən qaydalara ciddi riayət edəsiniz. Düşünürəm, mənimlə razılaşarsınız ki, koronavirusa qarşı mübarizə ümumxalq işidir və hamımız bu mübarizədə fəal iştirak etməliyik.

İndi isə, hörmətli həmkarlar, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat	(saat 11.10 dəq.)
İştirak edir	78
Yetərsay	83

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov, *Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsi müdirinin müavini*.

Qeydiyyatdan 20 deputat keçmişdir.

Sədrlik edən. Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Hörmətli həmkarlar, gündəlik sizə paylanıb. Bu gün biz 6 məsələni müzakirə edəcəyik. Xahiş edirəm, gündəliyin qəbul olunmasına münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.11 dəq.)
Lehinə	75
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, gündəlik qəbul edildi.

Hörmətli həmkarlar, vəziyyəti nəzərə alaraq biz gündə-

likdə olan məsələlərə keçirik. Nəzərinizə çatdırım ki, gündəliyin 3-cü məsələsindən başqa, qalan bütün məsələləri ikinci oxunuşda olan qanun layihələridir. 3-cü məsələni isə biz üçüncü oxunuşda müzakirə edəcəyik.

Qeyd edim ki, gündəliyin ilk 2 məsələsi cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Bu qanun layihələri Vətən Müharibəsində qələbəyə töhfələr vermiş insanların təltif edilməsi üçün hüquqi əsasların yaradılmasına yönəlib.

Beləliklə, hörmətli həmkarlar, gündəliyin 1-ci məsələsi “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. 2-ci məsələ isə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanun layihəsidir. Bu qanun layihələri mahiyyətcə bir-birinə yaxındır və ona görə də mən, Əli müəllim, Sizə söz vermək istəyirəm. Xahiş edirəm, bu iki qanun layihəsi barədə məlumat verin.

Ə.Hüseynli, *Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.*

Çox sağ olun, hörmətli Sahibə xanım. Hörmətli həmkarlar, bilirsiniz ki, bu qanun layihələrin birinci oxunuşda təqdim olunması ilə bağlı geniş məlumat vermişdim. Çünki bu qanun layihələri məhz cənab Prezidentin təşəbbüsü ilə hazırlanıb və təqdim olunub. O, müalicədə olan hərbiçilərlə noyabrın 11-də görüşü zamanı bu məsələnin vacibliyini vurğulamışdı. Dövlət başçısı söyləmişdi ki, Azərbaycanda yeni orden və medallar təsis olunacaq və Vətən Müharibəsində iştirak etmiş insanlar, hərbiçilərimiz təltif olunacaqlar.

Birinci oxunuşda müzakirə zamanı iki təklif daxil ol-

muşdu. Amma qanunvericilik təşəbbüsü subyekti tərəfindən məqsədmüvafiq hesab edilməmişdir.

Ümumiyyətlə, hesab edirəm ki, bu orden və medallar, o cümlədən “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi ilə bağlı hazırlanmış qanun layihələri bizim orden və medallarla bağlı indiyə qədər formalaşmış qanunvericilik təcrübəmizə tam uyğundur. Eyni zamanda, onların təsvirində, əsasnaməsində Azərbaycan dövlətçiliyinin, o cümlədən Qarabağın tarixi ilə bağlı bütün komponentlər və elementlər, milli atributlarımız öz əksini tapmışdır. Kifayət qədər mükəmməl hazırlanmış qanun layihələridir. Hesab edirəm ki, biz bu qanun layihələrini üç oxunuşda nə qədər tez qəbul etsək, hərbiçilərimizin təltif məsələsi də bir o qədər tez sürətlənər. Çox sağ olun.

Sədrlik edən. Əli müəllim, çox sağ olun. Hörmətli həmkarlar, 10 nəfər yazılıb. Etiraz etmirsinizsə, səsə qoyuram. Qanun layihələrini bir-bir səsə qoyacağıq. Bu, ikinci oxunuşdur. Bildiyiniz kimi, biz bu qanun layihələrini əvvəlcə əsas kimi qəbul etməliyik. Ona görə də yeni orden və medalların təsis edilməsi ilə bağlı qanun layihəsinin ikinci oxunuşda əvvəlcə əsas kimi qəbul edilməsinə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.15 dəq.)
Lehinə	79
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun. Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi.

Hörmətli həmkarlar, 1-ci qanun layihəsi 18 maddədən ibarətdir. Xahiş edirəm, diqqət edin. Mən onları 6-6 səsə qoyacağam. Diqqətli olun. Bilirsiniz ki, çox adam yoxdur. Ona görə yetərsay mütləq olmalıdır. Xahiş edirəm, qanun layihəsinin 1–6-cı maddələrinə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.16 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi. İndi isə, xahiş edirəm, 7–12-ci maddələrə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.17 dəq.)
Lehinə	74
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi. 13–18-ci maddələrə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.17 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi. İndi isə, hörmətli həmkarlar, qanun layihəsinə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.18 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

Hörmətli həmkarlar, xahiş edirəm, digər qanun layihəsinin, yəni “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.18 dəq.)
Lehinə	80
Əleyhinə	0

Bitərəf	0
Səs vermədi	0
İştirak edir	80
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, əsas kimi qəbul edildi. Hörmətli həmkarlar, biz bu qanun layihəsinə də maddələr üzrə baxacağıq. Deməli, layihədə cəmi 2 maddə var. Ona görə də xahiş edirəm, 1-ci maddəyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.19 dəq.)
Lehinə	76
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi. İndi isə 2-ci maddəyə münasibət bildirək. Xahiş edirəm, diqqətli olun, çünki mən bu rəqəmlərdən görürəm, kim isə səs verir, bircən vermirdən, yadımdan çıxır.

Səsvermənin nəticələri	(saat 11.19 dəq.)
Lehinə	75
Əleyhinə	1
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun. 2-ci maddə də qəbul edildi. Hörmətli həmkarlar, indi isə qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.20 dəq.)
Lehinə	79
Əleyhinə	0
Bitərəf	1
Səs vermədi	0
İştirak edir	80
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun. Bu qanun layihəsi də ikinci oxunuşda qəbul edildi.

İndi isə, hörmətli həmkarlar, gündəliyin 3-cü məsələsinə keçirik.

3-cü məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Dediym kimi, bu layihə üçüncü oxunuşda müzakirə ediləcək. Məsələyə dair məlumat vermək üçün mən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərova söz verirəm. Kamal müəllim, buyurun.

K.Cəfərov, *Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.*

Çox sağ olun, hörmətli xanım Sədr. Hörmətli deputatlar, birinci oxunuşda layihə ilə bağlı geniş məlumat vermişəm. İkinci oxunuşda layihənin predmeti ilə bağlı hər

hansı əlavə rəy və təklif olmadığından layihənin lehinə səs verməyə dəvət edirəm.

Sədrlik edən. Çox sağ olun, Kamal müəllim. Fazil Mustafa. Bir nəfər çıxış etmək istəyir. Fazil müəllim, buyurun.

F.Mustafa. Təşəkkür edirəm, hörmətli Sahibə xanım. Hörmətli millət vəkilləri, mən, əvvəla, Kamal müəllimə təşəkkür etmək istəyirəm ki, bu qanun layihəsi ilə bağlı hər bir millət vəkili ilə əlaqə saxlayaraq onların qaldırdığı məsələlər ətrafında müzakirə apardı. Mükəmməl bir qanun layihəsi ortaya çıxdı. Ona görə bunu bildirmək istədim.

Bir də, səsvermə keçirdiyimiz ötən qanun layihəsi ilə bağlı yazılı təkliflərimi verəcəyəm. Mən bitərəf qaldım, çünki layihədə xeyli texniki nöqsan var. Bu nöqsanları, təbii ki, hamımız qəbul edirik. Bu adlar olmalıdır. Ölkə Prezidentinin bu addımını dəstəkləyirik. Amma texniki nöqsanlar ciddi həll olunmalıdır. Orada xeyli boşluqlar yaranır ki, hansı orden digər ordendən daha dəyərli, yaxud da önə keçməlidir. Bunlar təzad yarada biləcək məsələlərdir. Ona görə də yazılı təklifimi, əsaslandırılmış rəyi sizə təqdim edəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Yazılı şəkildə verərsiniz. Əli müəllim, söz istəyirsiniz?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Buyurun.

Ə.Hüseynli. Fazil müəllim, orden və medallarla bağlı birmənalı deyə bilərəm ki, bu qanun layihələrində nəinki mahiyyət üzrə, heç texniki bir qüsurluq da yoxdur. Buna əmin olun. Mən bilirəm, bizə bir neçə müraciətlər də daxil olub. Amma bunu Sizinlə işçi qaydasında müzakirə edə bilərik. Bir daha əmin olacaqsınız ki, ordenlər, onların quruluşu, statusu, əsasnaməsi tam yerindədir. Mən təxminən bilirəm, hansı məsələyə toxunursunuz, biz onu müzakirə

eləməyə hazırıq.

Sədrlik edən. Fazil müəllim, Əli müəllimlə sonra danışırsınız. Əgər tarixlə bağlıdırsa, yəni o məsələ məlumdur. Hörmətli həmkarlar, qanun layihəsini səsə qoyuram. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.23 dəq.)
Lehinə	80
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	80
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

Hörmətli həmkarlar, gündəliyin 4-cü məsələsi “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medalların təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Məsələyə dair məlumat vermək üçün, Əli müəllim, yenə də Sizdən xahiş edirəm, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli Sahibə xanım. Bu medalla bağlı da birinci oxunuşda geniş məlumat vermişdim. Onu deyə bilərəm ki, bu medalın təsis olunması ilə artıq 35-ci yubiley medalı Azərbaycanda mövcud olacaqdır. Həmkarlarımdan səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Hörmətli həmkarlar, qanun layihəsinin ikinci oxunuşudur, mütləq əsas kimi qəbul olunmasına münasibət bildirməliyik. Xahiş

edirəm, bu qanun layihəsinə əsas kimi münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.25 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	1
İştirak edir	79
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, əsas kimi qəbul edildi. 2 nəfər yazılıb. Siyavuş Novruzov. Buyurun, Siyavuş müəllim.

S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar, mən bu qanun layihəsinə səs verəcəyəm. Milli Məclisdə yubiley medallarının təsisatı ilə bağlı qanun layihələri kifayət qədər öz əksini tapıb. Bir neçə məsələyə toxunmaq istəyirəm. Biz bu səpkidə müxtəlif illərlə bağlı qanun layihələri qəbul edirik. Məsələn, 50 illik, 70 illik, 100 illik yubiley medalı. Amma bəzi hallarda 75, 85, 95 illik də olur. Adətən bu, Böyük Vətən Müharibəsi dövrü ilə bağlı olmuşdur. Bunu da insanların sayı ilə əlaqədar olaraq 5 ildən bir edirdilər. Qalan bütün hallarda təsis olunan yubiley medallarının müddəti, əslində, 10 illiklər əsasında götürülür.

Bir neçə kəlmə də bundan əvvəl qəbul elədiyimiz Qanunla əlaqədar qeyd etmək istəyirəm. Biz hər bir hərbcimizi diqqət mərkəzində saxlamalıyıq. Bir vaxtlar insanların aldığı orden və medallarla bağlı belə bir qərar çıxarmışdılar ki, bu ləğv olunsun. Yaxşı ki, biz bu il Böyük

Vətən Müharibəsi ilə əlaqədar bunu qəbul elədik. Vaxtilə insanlar bu müharibədə iştirak edib kifayət qədər orden və medal almışlar. Sonradan isə onların hamısını az qala Vətən xaini və sair adlandırdılar. Hər bir hərbiçiyə verilən bu orden və medallar onun əməyinin, zəhmətinin, döyüş qabiliyyətinin göstəricisidir. Mən hesab edirəm ki, bu diqqətdir və zəruridir. Bu, bir sıra ölkələrdə ləğv olunsada, ümummilli liderimiz tərəfindən Azərbaycanda saxlanıldı, bərpa olundu. Bu gün də bu ənənə davam edir. Hesab edirəm, biz 5 illiklər məsələsinə baxmalıyıq ki, gələcəkdə presedent yaratmayaq. Yəni bizdə o proses artıq var. Mən bu məsələni keçən dəfə də qaldırdım. Amma gərək nəzarət eləyək. Hər təşkilat, hər müəssisə, hər nazirlik 5 illik təsisatları qeyd eləməz.

Digər bir məsələyə də toxunmaq istəyirəm, hörmətli Sahibə xanım. Bəli, bu gün işğaldan azad olunan ərazilərimizdə ciddi şəkildə araşdırmalar aparılır. Əgər mümkündürsə, biz, dostluq qrupları, xaricdə olan səfirliklər, – başa düşürəm, bu xəstəliklə əlaqədar çətinliklər var, – oradan müəyyən insanları dəvət edək, bura gətirək, göstərək və onların özlərinin iştirakı ilə aktlaşdıraq. Çünki biz dəfələrlə görmüşük ki, nəyi aktlaşdırmışıq, sonra jurnalistlər tamamilə başqa istiqamətdə başqa cür rəy veriblər. Bu məsələnin öz həllini tapması yaxşı olardı. Hesab edirəm ki, Qanuna səs verəcəyik və deputat həmkarlarımı da səs verməyə çağırıram.

Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Siz bir neçə məsələ qaldırdınız. Əslində, biz o biri qanuna səs vermişdik. Bilmirəm, nə qədər yerində olar, həmin o səs verdiyimiz qanunla bağlı çıxış etmək istəyirdinizsə, gərək təkidlə deyədiniz. Biz müzakirə etmədik.

Siz dediyiniz dəvət etmək və sairə ilə bağlı bu gün dövlət

tərəfindən kifayət qədər işlər görülür. Hər gün azad olunmuş torpaqlara diplomatik korpusun bütün üzvləri gedir. Təbii ki, bu, biz deputatların, dostluq qruplarının işidir. Ancaq bu hələ mümkün deyil. Ziyafət müəllim, buyurun.

Z.Əsgərov. Təşəkkür edirəm, hörmətli xanım Sədr. Hörmətli Sədr, hörmətli deputatlar, mənim təklifim səsvermə proseduru ilə bağlıdır. Bu qanun layihələri birinci oxunuşda müzakirə olunarkən heç bir təklif, irad səsəlmədi. Bu gün də medalların təsisi ilə bağlı ikinci oxunuşda belədir. İndi biz Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi ilə bağlı 4-cü məsələdəyik. Mən hesab edirəm ki, bu qanun layihələrini bir iclasda üçüncü oxunuşda da qəbul etmək olar. Çünki buna əlavə vaxt sərf edib növbəti iclasla salmaq, bir də təsdiq etmək vaxt itkisidir. Bizim praktikamızda belə hallar var. Bununla bağlı qanunvericilikdə heç bir problem yoxdur. Qanunvericilik bunu qadağan etmir. Təşəkkür edirəm.

Sədrlik edən. Ziyafət müəllim, nəzərə alırıq. Mən xahiş edirəm, bu barədə Siz, Səfa müəllim, Əli müəllim, yəni hüquqşünaslar bir qərar verəsiniz. Ancaq mənim bildiyimə görə, bu, mümkün olan şey deyil. Çünki bunlar gərək 3 oxunuşda qəbul olunsun. Ziyafət müəllim, bu qanun qəbul olunanda Siz birinci vitse-spiker idiniz. Xahiş edirəm, bunu sonra hansısa ayrı bir formatda birgə müzakirə edək. Aparatın rəhbəri və Əli müəllim buradadır. Xahiş edirəm, gəlin, qanun layihəsinə səs verək. Bu qanun layihəsi 3 maddədən ibarətdir. Xahiş edirəm, 1-ci maddəyə münasibət bildirək.

Səsvermənin nəticələri

(saat 11.31 dəq.)

Lehinə

77

Əleyhinə

0

Bitərəf	0
Səs vermədi	1
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Məlumat verin, Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, 2-ci maddəyə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.32 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 2-ci maddə də qəbul edildi. 3-cü maddəyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.32 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 3-cü maddə də qəbul edildi. İndi isə, hörmətli həmkarlar, xahiş edirəm, qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.33 dəq.)
Lehinə	76
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	76
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda bütövlükdə qəbul edildi.

Hörmətli həmkarlar, gündəliyin 5-ci və 6-cı məsələləri cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Bunlar mahiyyətcə bir-birinə bağlı layihələrdir. Beləliklə, biz 5-ci məsələyə keçirik. 5-ci məsələ “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Məsələyə dair məlumat vermək üçün mən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova söz verirəm. Sadiq müəllim, buyurun.

S.Qurbanov, *Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.*

Təşəkkür edirəm, dəyərli Sahibə xanım. Hörmətli millət vəkilləri, ikinci oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılan bu qanun layihəsi noyabrın 20-də keçirilən plenar iclasda birinci oxunuşda qəbul olunub. Milli Məclisdə və komitənin iclasında müzakirələr zamanı sənədin bütövlük-

də bəyənilib qəbul edilməsi ilə yanaşı, bəzi millət vəkillərinin Qanunun icrası ilə bağlı müəyyən sualları oldu. Hörmətli millət vəkillərini əmin etmək istərdim ki, icra ilə bağlı narahat olmağa heç bir ehtiyac yoxdur. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna edilən bu düzəliş, yəni 46-cı maddəyə əlavə edilən bu müddəa müvafiq dövlət qurumları, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Ədliyyə nazirlikləri və Nazirlər Kabineti tərəfindən son 1 il müddətində ətraflı müzakirə olunmuş, müddəanın tətbiqi nəticəsində baş verə biləcək müsbət və mənfi məqamlar təhlil edilmiş və onun qəbulunun vacibliyi məqsədemüvafiq hesab edilmişdir. Eyni zamanda, sahibkarlığa təsirin minimum olacağı halda, əhalinin sağlamlığına və ətraf mühitə müsbət təsirlərin maksimum olması qeyd edilmişdir.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara alternativ istehsal fəaliyyətləri təklif olunacaqdır. Digər tərəfdən, istehsal və idxalı məhdudlaşdırılan, yəni qadağan edilən məhsul növü konkret ölçüləri müəyyən edən çox yığcam bir nomenklaturadır. Eyni zamanda, müvafiq dövlət qurumlarımız tərəfindən bu sahə ilə məşğul olan kiçik və orta biznesə, geniş imkanlara və istehsal sahələrinə malik Balaxanı Sənaye Parkında, yəni eko sənaye parkında, digər şəhər və rayonlarımızda alternativ fəaliyyət təklif olunacaqdır. Artıq bu prosesə başlanılmışdır.

Beləliklə, Qanunun tətbiqində heç bir problem və uyğunsuzluq baş verməyəcəkdir. Qanun layihəsi bizim komitəmizin dünən keçirilən onlayn iclasında müzakirə edilmiş və ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin bugünkü plenar iclasına tövsiyə edilmişdir. Səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Sadiq müəllim. Hörmətli həmkarlar, bu qanun layihəsini biz əvvəl gərək ikinci

oxunuşda əsas kimi qəbul edək, sonra müzakirəyə keçək. Buyurun, əsas kimi münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.36 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi əsas kimi qəbul edildi. Müzakirələrə keçirik. Razi Nurullayev. Buyurun, Razi müəllim.

R.Nurullayev. Hörmətli Sahibə xanım, təşəkkür edirəm. Hörmətli deputatlar, təbii ki, gözəl qanundur, mən də bu qanuna səs verəcəyəm. Çox qısa şəkildə bir məsələni demək istəyirəm. Mənim 1-ci və 2-ci məsələ ilə bağlı çox ciddi təkliflərim var idi. Mən birinci iclasda çıxış etmədim, ikinci iclasda çıxış etmək istəyirdim. Amma artıq səs də verdik, daha gecdir. Mən bunu, təbii ki, təqdim edəcəyəm. Siz yaxşı dediniz ki, əgər israr edən var idisə, deyərdi. Amma mən bilmədim, necə israr edə bilərəm. Dəhlizdə dayanıb əl yelləyim? Bunun da bir yolunu tapmalıyıq. Mən, doğrudan da, bəzi məsələlərlə bağlı neçə dəfədir ki, çıxış etmək istəyirəm. Lakin deyə bilmirəm. Bəlkə bizim hörmətli deputatlarımız daha təcrübəlidir, hansı isə yollarla nəyi isə deyə bilirlər. Amma mən çatdırıb deyə bilmirəm. Ona görə də istərdim, bu israr məsələsi ilə bağlı elə edək ki, biz deyəndə Siz də onu görə biləsiniz, hansı isə

şəkildə bunu Sizə çatdırı bilək. Onun üçün mən, doğrudan da, çox üzüldüm ki, bu məsələləri deyə bilmədim. Təşəkkür edirəm.

Sədrlik edən. Razi müəllim, sadəcə, əlinizi qaldırıydınız, mən görərdim. Mən hamını görürəm, hər şeyi də eşidirəm. Əlbəttə, Siz artıq bunu bilirsiniz. Bu, bir. İkincisi də, mən heç vaxt heç kimə elə-belə demirəm ki, danışma-yaq. Bu gün iclasın əvvəlində də koronavirusu, pandemiyanı nəzərə alaraq dedim, ancaq hamı, bütün zal dedi ki, müzakirə etməyə. Əlinizi qaldırıydınız. Eyni zamanda, Siz deyirsiniz ki, hansı isə təklifləriniz var. Əli müəllimin dediyini də sonra fikirləşərsiniz. Lazım olsa, danışarsınız.

Aydın Hüseynov. Aydın müəllim, buyurun.

A.Hüseynov. Xanım Sədr, bizim müzakirə etdiyimiz qanun layihəsi ilə bağlı Sadiq müəllim həm birinci oxunuşda, həm də ikinci oxunuşda çox ətraflı məlumat verdi. Eyni zamanda, deputat həmkarlarım da öz fikirlərini səsləndirdi.

Əslində, mən çıxış etmək deyil, sualla müraciət etmək istəyirəm. Sualı səsləndirmək istəyirəm. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların zərərləşdirilməsi və qadağan edilməsi yanvarın 1-dən qüvvəyə minir. Bunların həcmi çoxdursa, ətraf mühitə təsir baxımından ziyanı da daha çox ola bilər.

Vaxt alıb oxumaq istəmirəm. Burada göstərilən digər çəngəl, bıçaq kimi vasitələrin qadağan olunması isə iyul ayının 1-dən nəzərdə tutulur. Mən fikirləşirəm ki, əgər bu, hər hansı bir texniki məqamla bağlıdırsa, buna 3 ay vaxt verməyimiz kifayət edər. Çünki qalınlığı 1,5 mikron olan torbaların, bir daha fikrimi təkrar edirəm, həcmi digərlərindən kiçikdir. Həm də sadalanan digər predmetlərin həcmi və təsiri daha çox ola bilər. Ona görə bəlkə 3 ay

vaxt vermək kifayət edər? Əgər onun sağlamlığa və ətraf mühitə təsiri, yaxud da onun başqa əsasları varsa, biz niyə 6 ay gözləyək? Çox güman ki, indi Sadiq müəllim onu təqdim edər. Sağ olun.

Sədrlik edən. Sağ olun. Musa Quliyev. Musa müəllim, buyurun.

M.Quliyev. Çox sağ olun, hörmətli xanım Sədr. Hörmətli millət vəkilləri, şübhəsiz ki, bu, çox vacib bir qanundur. Konseptual baxımdan hamımız dəstəkləmişik. İkinci oxunuşda da hamımız dəstəkləyəcəyik. Mən çox sevinirəm ki, bu məsələni 4–5 il bundan qabaq qaldıran deputatlardan biri də mən idim. İndi həmin təklifimiz həyata keçir.

Mənim burada bir sualım və üslub baxımından redaktə xarakterli təklifim var. “Qalınlığı 15 mikrona qədər polietilen torbaların, habelə”, cümlə davam edir. Bilirsiniz ki, “habelə” cümlənin bağlayıcı üzvüdür. Bu söz “qalınlığı 15 mikrona qədər olan” sözlərini plastik qarışdırıcı çubuğa, çəngəl, qaşığa və boşqaba da aid etmiş olur. Ona görə mən təklif edirəm ki, cümlə belə başlasın: “Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşığı, bıçaq, boşqab və stəkanların, habelə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların və sair”. Yaxud da ki, biz polietilen torbaları vurğulamaq istəyiriksə, cümlə belə başlasın: “Polietilen torbaların (qalınlığı 15 mikrona qədər olan) və sair” cümlə davam edir.

Sualım ondan ibarətdir ki, burada birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik və sair yazırıq. Birdəfəlik istifadənin standartları bizdə varmı? Hansı plastik qab birdəfəlik istifadə üçün, hansı isə çox dəfəlik istifadə üçün nəzərdə tutulub? Belə bir standart yoxdursa, istehsalçı və satıcı deyəcək ki, indi bizim işlətdiyimiz birdəfəlik çəngəl, bıçaq, yaxud da stəkanı birdəfəlik istifadə üçün

nəzərdə tutmamışam. Belə bir standart yoxdursa, biz gərək bunu da müəyyən edək. Diqqətinizə görə təşəkkür edirəm. Qanuna səs verəcəyəm.

Sədrlik edən. Çox sağ olun, Musa müəllim. Sadiq müəllim, suala cavab vermək istəyirsiniz, yoxsa necə?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Buyurun.

S.Qurbanov. Çox sağ olun. Aydın müəllimin sualına cavab verim. Bu əşyaların ziyanı varsa, bu 3 ay müddətini və ya 6 ayı 3 aya keçirməklə bağlı deyim. Bu səbəbdən yanvarın 1-dən 15 mikrona qədər olan polietilen torbalar, daha doğrusu, ərzaq məhsullarında sellofanlardan istifadə yığıdırılır. Bunlar marketlərdə ərzaq məhsullarının üzərində pulsuz verilir. Bu nəzərə alınmalıdır.

İkinci məsələ. Nəzərdə tutulubmu ki, bunların “habelə” sözündən sonra davamı gəlir? Plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqabların, stəkanların sahibkarlar tərəfindən idxalı qadağan edilir. Amma bu qadağaya əsasən ikinci baxacağımız məsələdə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulur. Bunun tətbiqi iyul ayının 1-dən nəzərdə tutulub. İstifadə etmisinizsə, həmin qabların üzərində birdəfəlik istifadə üçün bir işarə var. Üçüncü oxunuşda daha da dəqiqləşdirib cavab verərəm, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən izahat alaram. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Aydın müəllim, sualınız var?

A.Hüseynov. Mən sualımı elə ünvanlamışdım ki, digər nəzərdə tutulan qabların ziyanlı təsiri varsa, biz 6 ay gözləməyək. Ən yaxşı halda bunu 3 aya qədər endirək. Siz birinci hal üçün dediniz. Əlbəttə, onun da arqumentləri var. Mənim sualım ikinci kateqoriyada sadalanan birdəfəlik istifadə olunan qabların istehsaldan çıxarılması və

istifadə müddətinin azaldılması ilə bağlıdır.

Sədrlik edən. Aydın müəllim, çox sağ olun. Mən düşünürəm ki, bunu Milli Məclisdə deyil, sonra Sadiq müəllimlə işçi qaydada özünüz müzakirə edərsiniz.

Hörmətli həmkarlar, indi biz layihəni maddələr üzrə səsə qoyacağıq. Qanun layihəsi 2 maddədən ibarətdir. Xahiş edirəm, 1-ci maddəyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.45 dəq.)
Lehinə	75
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	75
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. 1-ci maddə qəbul edildi.

İndi isə, hörmətli həmkarlar, 2-ci maddəyə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.46 dəq.)
Lehinə	74
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	74
Nəticə: Yetərsay yoxdur	

Məlumat verin, Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 2-ci maddə də qəbul edildi.

İndi isə qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.46 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

Hörmətli həmkarlar, biz sonuncu məsələyə çatdıq. 6-cı məsələ Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Qanun layihəsi ilə bağlı, Əli müəllim, xahiş edirəm, məlumat verin.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli Sahibə xanım. Hörmətli həmkarlar, bu layihə indi qəbul etdiyimiz “Ətraf mühitin mühafizəsi haqqında” Qanunla birbaşa üzvi surətdə bağlıdır. Belə ki, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə, artıq həmkarımızın məruzə etdiyi məsələ ilə, yəni qadağalarla, onların icrasının tətbiq olunması ilə bağlı cərimə sanksiyaları nəzərdə tutulur. Cərimə sanksiyaları ancaq vəzifəli və hüquqi şəxslərin obyektidir. Hesab edirəm ki, cərimə sanksiyaları bu xəyata tam adekvatdır. Müxtəlif hallara əsasən təxminən 1000 manatdan 5000 manata qədərdir. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Sadiq müəllim, Sizin komitədə də baxılıb. Əlavəniz varmı?

Yerdən. (*Eşidilmir.*)

Sədrlik edən. Yoxdur. Çox sağ olun. Sabir Rüstəm-xanlı, buyurun. Nə isə demək istəyirsiniz?

S.Rüstəm-xanlı. Hörmətli Sahibə xanım, hörmətli Məclis! Burada artıq Əli bəy dedi. Bundan əvvəl qəbul etdiyimiz qanunun yaratdığı zərurətdən İnzibati Xətalər Məcəlləsində bu dəyişikliklər edilir, təbii ki, səs verəcəyik.

Mən vaxtdan istifadə edib bu gün yığıncağın əvvəlində toxunduğunuz məsələ ilə bağlı qısaca bir şey demək istəyirəm. Koronavirus pandemiyası bütün milləti narahat edib. Xüsusən də qələbə sevinci ilə əlaqədar camaatın küçələrə çıxması vəziyyəti gərginləşdirdi. Mən burada iki məsələni xüsusi qeyd etmək istəyirəm. Biri ondan ibarətdir ki, camaat virus analizinin xərcinin çox olduğunu nəzərə alıb bəzən həkimə müraciət etmir. Evə dəvət edib yoxlamaq üçün gərək 100–120 manat pul ödəyəsən. Kəsib, qoca, təqaüdü var. Bu adamların bir yoxlanmaya 100 manat vermək imkanları yoxdur. Ona görə də burada müəyyən güzəştlər olmalıdır, hər halda bu yoxlanılmalıdır. Adamların imkanı olmur və yoxlanmırlar, xəstəlik də davam edir. Evlərində bədi öz fəaliyyətdədirlər. Bunun nəticəsində xəstəlik daha da dərinləşir. Ona görə bu nəzərə alınmalıdır.

İkinci məsələ də odur ki, metro dayanıb, avtobus dayanacağına isə yaxın düşmək mümkün deyil. Elə bil hər dayanacaqda mitinqdir. Metro da həmin şeydir. Metro bir az seyrək oturmaq şərti ilə açılsa, işi asanlaşdırar. Təkcə avtobusun öhdəsinə qalmaq camaatın vəziyyətini ağırlaşdırır. Ona görə mən çox xahiş edərdim ki, əlaqədar təşkilatlar bu iki məsələni nəzərə alsınlar. Çox sağ olun.

Sədrlik edən. Çox hörmətli Sabir müəllim, Siz bunu gərək iclasın əvvəlində gündəmdə olan məsələlər zamanı

deyəyiniz. Ona görə də xahiş edirəm, ancaq qanun layihəsi haqqında danışmaq lazımdır. Əgər demək istəyirsinizsə, bunu sonda da deyə bilərsiniz. Bu, bir. İkincisi də, mənim yadımdadır ki, keçən dəfə iclasların birində Soltan Məmmədov bizə məlumat verdi ki, bu testlər pulsuzdur. Yəni bunu, sadəcə, məlumat üçün deyirəm. Çox sağ olun.

İndi isə hörmətli həmkarlar, biz müzakirə etdiyimiz qanun layihəsini əsas kimi qəbul etməliyik. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.51 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim, məlumat verin.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, əsas kimi qəbul edildi.

İndi isə, hörmətli həmkarlar, biz bu qanun layihəsini maddələr üzrə qəbul etməliyik. Qanun layihəsi 2 maddədən ibarətdir. Xahiş edirəm, 1-ci maddəyə münasibət bildirin.

Səsvermənin nəticələri	(saat 11.51 dəq.)
Lehinə	77
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	77
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.

Xahiş edirəm, 2-ci maddəyə münasibət bildirək.

Səsvermənin nəticələri	(saat 11.52 dəq.)
Lehinə	75
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	75
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, 2-ci maddə də qəbul edildi.

İndi isə qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuram. Buyurun.

Səsvermənin nəticələri	(saat 11.52 dəq.)
Lehinə	78
Əleyhinə	0
Bitərəf	0
Səs vermədi	0
İştirak edir	78
Nəticə: Yetərsay yoxdur	

Şakir müəllim.

Ş.Şabanov. Lehinə 20 səs verilmişdir.

Sədrlik edən. Çox sağ olun, qanun layihəsi bütövlükdə qəbul edildi.

Hörmətli həmkarlar, bununla da iclasımız başa çatdı. Mən hamıya təşəkkür edirəm. Növbəti iclasımız ayın 26-da olacaq. Sağ olun.

EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

24 noyabr 2020-ci il

Razi Nurullayev. Biz Qarabağın düşmən tapdağından azad olunmasını ilk növbədə əsgər və zabitlərimizə, orduya könüllü əsgər göndərən ailələrimizə, yaralılarımızı döyüş meydanından çıxarıb yarasını bağlayan tibb işçilərimizə, qələbə üçün dəmir yumruq kimi birləşən xalqımıza borcluyuq. Dəmir yumruğu özündə ehtiva edib düşmənin başına endirən Ali Baş Komandana borcluyuq.

İkinci Qarabağ müharibəsindən xeyli şəhidlərimiz, yaralılarımız var. Kimisi şəhid, kimisi əlil olub, kimisi ayağını, qolunu itirib, kimisi də bədənində qəlpə gəzdirir. Onlar ömürlərinin sonuna kimi Qarabağ döyüşlərini unutmayacaq, ilin 365 günü xatırlayacaqlar, ayaqları, qolları ağrıyacaq, qəlpələr incidəcək, şəhid olan övladın həsrəti onları üzəcək və hər il – 365 gün, ömür boyu bunu bir daha yaşayacaqlar. Bəs siz, 10 milyonluq xalqın yerdə qalan üzvləri nə edəcəksiniz? Biz onlarla bunu yaşaya, hiss edə və bölüşə biləcəyikmi? İndi bəlkə də hə, amma sonrakı illərdə çətin.

Onlar bunu ildə 365 gün hiss edəcək, biz isə, təklif edirəm ki, ildə ən az 12 dəfə hiss edək. Ömür boyu hər ay əmək haqqımızdan məhz birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları, ailələri üçün vergi verək. Vergi xüsusi bir fondada toplansın. İş adamları da bu fonda əlavə pul köçürə bilər. Fond isə müharibə iştirakçılarının, onların ailələrinin ləyaqətli və şərəfli yaşayışına təminat versin. İnanıram ki, parlamentin sosial komitəsinin sədri Musa müəllim bu məsələ ilə bağlı məsələ qaldırar. Hör-

mətli Sədr, Sizdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirəsiniz. Nazirlərdən – Sahil müəllim Babayevdən, Mikayıl müəllim Cabbarovdan xahiş edirəm ki, bu məsələyə diqqət göstərsinlər. Biz yeni bir vergi növü müəyyən etməliyik və yerdə qalan bütün vətəndaşlarımız bu vergini ödəməlidir ki, müharibə iştirakçılarının ləyaqətli yaşayışına təminat verə biləcək vergi ödəyək.

Doğrudur, dövlət onların qayğısına qalır, amma onların ləyaqətli və şərəfli yaşayışı üçün daha çox vəsait tələb olunur. Bununla bağlı minlərcə misal gətirərəm. Bizlər sosial şəbəkədə müharibə iştirakçısının ailəsinin göz yaşına, aldığı müavinətin dərman almağa yetməməsinə, evinin olmamasına dözə bilmərik. Vallah, buna dözmək olmaz! Bütün deputat həmkarlarımdan dəstək istəyirəm.

Biz bunu reallaşdırmalıyıq. Həm dövlətimizi ağır yükədən xilas etmiş olarıq, həm də hər bir vətəndaş Qarabağın alınmasında dolayısı ilə iştirak etdiyini daim hiss edər. Bu bizim borcumuzdur! Onlar canından keçib, biz isə 1–2 faiz qazancımızdan keçək.

Hörmətli xanım Sədr və deputatlar, yeni orden və medalların təltif olunması gözəl bir hadisə olacaq. Hər bir zabit və əsgərimizin təltif olunması bizim üçün bayramdır. Bu medallarla təltif olunmaq şərəfdir, onu daşımaq qürurdur. Medal alan bir çox insanla uzun-uzadı söhbət etmişəm və gəldiyim nəticəyə əsaslanaraq təklif irəli sürürəm. Hər bir medalın arxasında maddiyyatın, yəni pul mükafatının dayanması çox vacibdir. Bu isə medallara uyğun olaraq, birdəfəlik əmək haqqına artım və ya aylıq müavinət kimi nəzərdən keçirilə bilər. Ləyaqətli və şərəfli yaşayışı təmin etmək üçün mütləq şəkildə pul lazımdır. Medal almaq şərəfdir, üzərində pul mükafatı almaq isə iqiqat və davamlı sevinçdir. Hər bir medalın dəyərini vurğula-

maq üçün arxasında pul mükafatının olması çox vacibdir.

Əlavə olaraq deməliyəm ki, əgər pul mükafatı olmaya-
caqsa, medalın sahibinə qazandırdığı üstünlüklərin də
izahı olmalıdır. Bu medalları alan şəxslərin üstünlükləri və
güzəştləri nədir? Onlar bu üstünlük və güzəştlərdən necə
istifadə edə bilirlər? Mənim zənnimcə, medallar yubiley
tədbirlərində geyinib şəkil çəkdirməyə xidmət etməməli-
dir. Medal sahiblərinin də istəyi budur.

Hörmətli Sədr, ümid edirəm ki, biz bu qanuna hər bir
medalın arxasında dayanan pul mükafatını da sala bilərik.
Təbii ki, bu, müzakirə olunmalı və razılaşdırılmalıdır. Ar-
zumdur ki, müvafiq komitə bunu müzakirə etsin və
razılaşdırsın. Bunu özümdən demirəm, medal sahibləri ilə
apardığım söhbətlərdən sonra bu nəticəyə gəlmişəm.

Son olaraq, bir istəyimi də bildirirəm. Yeni medalların
təltifi zamanı 2016-cı ilin Aprel döyüşləri şəhidlərini və
birinci Qarabağ müharibəsinin də qazilərini unutmayaq.
Onların da bu medallara haqqı var və ümid edirəm ki, bu
təklifim də nəzərdən keçiriləcək.

Hörmətli xanım Sədr və deputatlar, “Vətən Müharibəsi
Qəhrəmanı” adının təsis olunması 44 günlük müharibənin
və sonunda zəfər bayramının qeyd edilməsinin məşəlidir.
Xoşbəxtəm ki, mən də bu şərəfli və tarixi anların yazıl-
masında iştirakçıyam. Əsasnamənin 6-cı bəndində “Vətən
Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir”
cümləsi var. Məncə, bunu dəyişmək lazımdır. Eyni şəxs
bir neçə dəfə qəhrəmanlıq edəcəksə, niyə də bu adı ikinci,
üçüncü dəfə almasın? Əslində, “bir dəfə verilməsi” ifadəsi
ikinci qəhrəmanlıq üçün stimül yaratmır. Onun üçün də bu
bəndin çıxarılmasını və ya “bir neçə dəfə ala bilər” sözləri
ilə əvəz olunmasını vacib hesab edirəm.

İkinci vacib bir məsələ: burada oturan hər bir deputat

bilir ki, şəhid ailələri övladlarının adının əbədiləşdirilməsini istəyirlər. Bu onların haqqıdır və biz onları qınaya bilmərik. Şəhid övladları valideynləri üçün dünyanın ən qoçaq, qorxmaz və qəhrəman əsgəridir. Əlbəttə, bütün valideynlər belə düşünürlər və haqlıdırlar. Amma biz onların istəklərini yerinə yetirə bilməyəndə inciyirlər, qəlbləri sınır və bütün instansiyalara davamlı şəkildə məktublar yazırlar.

Hörmətli Sədr, elə Sizin deputatı olduğunuz rayondan, demək olar ki, bütün şəhid ailələrindən analoji xahişlər daxil olacaq. Məsələ burasındadır ki, hər şəhidin adına məktəb, muzey, küçə vermək də mümkün olmur. Hörmətli Sədr, bilirsinizmi, deputatı olduğum rayondan nə qədər belə məktub gəlir? Təsəvvür etdiyimizdən də çox.

Hörmətli deputatlar, mən bunları deyirəm və bilirəm, sizlər də düşünürsünüz ki, bu, tam doğrudur. Çünki sizlərin hər biri analoji vəziyyətlə üzləşir, köməklik göstərmək isə mümkünsüzdür. İstərdik, amma necə? Mən bir araşdırma apardım və tapdığım yolu sizinlə bölüşürəm. Bakıda 10–15 hektarlıq bir ərazidə “Qəhrəmanlıq parkı” yaradılsın. Şəhidlər xiyabanımız var və orada şəhidlərimizin nəşi dəfn edilib. “Qəhrəmanlar parkı”nda isə birinci Qarabağ müharibəsindən, 2016-cı ilin Aprel döyüşlərindən və ikinci Qarabağ müharibəsindən Şəhidlər Xiyabanında olmayan şəhidlərin adlarının bir-bir, ayrı-ayrı lövhələri əbədiləşdirilsin. Bu park gül-çiçəyə bürünsün, səliqəli, əzəmətli bir parka çevrilsin. Yalnız bir neçə yerində ancaq kofe və çay üçün məkanlar ayrılınsın. Bu parkı elə gözəl quraq ki, turist axını olsun. Bu park Şəhidlər Xiyabanı kimi ziyarətgaha çevrilsin və parkın da əsasnaməsi təsdiqlənsin. Dünyada buna bənzər nümunələr çoxdur. Nümunə kimi İsraildə olan Baxay bağını də deyə bilərəm. Yəqin ki, bir çoxunuz orada olmusunuz.

Beləliklə, heç bir valideyn narazı qalmasın. Qoy, onların şəhid övladlarının adları Bakının ən gözəl parkında əbədiyyətə qovuşsun. Əks halda biz minlərlə müraciətin həllinə nail ola bilmərik və narazılıqlar da böyüməkdə davam edəcək. Bir şəhidin adı əbədiləşir, o biri şəhid ailələri narazı qalır, xoş olmayan söhbətlər yaranır.

Ümid edirəm ki, bu təklifimə ciddi reaksiya veriləcək və həyata keçirilməsi üçün əməli addımlar atılacaqdır. Deputat həmkarlarımdan isə dəstək gözləyirəm.